

# Bədii ədəbiyyatda

Fransız dilindən tərcümədə "badalaq" mənasını verən epataj cəmiyyət tərəfindən qəbul edilmiş ümumi qayda və normalaların pozulması və qalmaqalla müşahidə olunan davranışdır. Bu, publikada şok effekti yaratmaq yolu ilə diqqəti cəlb etməyə cəhdidir və adətən, heç də uğursuz alınır. Di gəl buradakı "uğur" anlayışı bir qədər mübahisəlidir.

Yeniliklərə açıq olmayan cəmiyyətdə fərqliliyə, qeyri-adiliyə can atmaq çox vaxt yazarın şəxsi imicini zərbə altında qoya bildiyindən mətnədə epatajdan istifadə müəllifdən kifayət qədər cürot tələb edir. Ədəbi epataj yalnız oxucuda şok effekti yaratmağa hesablanır, müəllif bu yolla mühafizəkar oxucunu təhqir etdiyini, onda mütləq eks-reaksiya doğuracağının yaxşı bilir.

Yaradıcılığında epatajdan istifadə edən müəllif bilərkəndən, sanki oyun yaradır və bir müddət sonra artıq elə bir mərhələ yetişir ki, bu oyun sənətin ayrılmaz tərkib hissəsinə çevrilir; yəni bunsuz artıq aludə olmuş auditoriyani cəlb etmək çətinləşir, bəzən hətta mümkünzsız olur. Epataj müəllifin normalar çörçivəsini dağıdaraq yaradıcı mühitdə fərqli, özünəməxsus imicə - azad yaradıcı insan kimi oxucu qarşısına çıxmasına səbəb olur.

Nəinki bədii ədəbiyyatda və publisistikada, demək olar ki, istisnasız olaraq, hər bir sahədə kütləvi şəkildə yayılmış epataj artıq ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Epatajin mahiyyəti ilə əlaqədar fikir müxtəlifliyi olan bəzi tədqiqatçılar bu ifadəni istifadə etmirlər. Məsələn, A.Flaker onun yerinə "estetik təxribat" və "estetik çağırış" ifadələri işlətməyi daha məqsədə uyğun hesab edir.

Xüsusən son illər ədəbi mühitdə epatajlı xəbərlərin, açıqlamaların sayı artmaqdır. Vaxtılı ədəbiyyat nəhəngləri hesab olunan müəlliflərin bir çoxu bu gün öz pyedestalından "aşırılır", cəmiyyət üçün qaranlıq qalan xeyli məqamların üzərinə işləşdirilir. Bu qalmaqallar eger şəxsi münasibətlər müstəvisinə getirilməzsə, müəyyən mənada, həqiqətən, ədəbi mühitdə canlanma yaratmağa xidmət edə bilir. Lakin təəssüf ki, polemika mədəniyyətinin yüksək inkişafından danışmağın hələ çox tez olduğunu cəmiyyətimizdə ədəbi qalmaqal qısa bir zamanda şəxsi münaqişələrə çevrilir.

Müasir dövrə qədərki ədəbiyyatda epatajdan istifadə edən ədəbi istiqamətlərdən biri XX əsrə inqilabdan sonra rus poeziyasında mövcud olan imajinizm olub. Belə ki, onların yaradıcı təcrübəsi üçün ən xarakterik cəhət anarxiyalılıq və epataj estetikası olmuşdur. İmajinizmin estetik konsepsiyası şok effekti doğuran, inkaredici, amorallıq və sinizmə üstünlük verən antiestetizmə əsaslanırdı. Qeyd edək ki, bütün bu sadalanınlar mahiyyət etibarilə yeni bir şey deyildi: imajinizmdən əvvəl simvolizmdə və futurizmdə də geniş tətbiq olunurdu.

Futurizmi inkar etmələrinə baxmayaq, imajinistlər də sələfləri kimi özlərinə

daha çox diqqət cəlb etmək, reklamları təşkil etmək üçün səs-küylü aksiyalara, ədəbiyyat üzərində "məhkəmə qurmaq" kimi işlərə əl atmaqla futuristlərin ən yaxşı davamçısı sayılı bilərlər. Bu, bütün bir qrupun epataj yaratmaq, diqqətləri özüne çəkmək üsulu idi. İmajinizmin öncülləri (S.Yesenin, V.Şerşeneviç, R.İvnyov və A.Marienqof) yaradıcı mühit və oxucular qarşısında bəyan edəcəkləri deklarasiyani hazırlayarkən özlərindən əvvəlki bütün ədəbi cərəyanları, qrupları, müəllifləri inkar edərək yeganə mükəmməl istiqamətin özlərinin yaratdığı ədəbiyyat olduğunu məxsusi vurğulayırlılar. Bu deklarasiyada oxucuya müraciət edən imajinistlər yazırlılar: "Biz sənə o qədər düzümlü yanaşa bilərik ki, sonralar sən ağlıni itirmiş və hələ də istedadsız olan oxucu, bir az böyüüb ağıllanarsan və sənə hətta bizimlə mübahisə etməyə də icazə verərik".

Oxuculara da yuxarıdan-aşağı baxan imajinistlər özlərindən öncəki cərəyanları təhqir etməkdən də nəinki çəkinmir, əksinə, diqqət cəlb etmək üçün bunu məmənəniyyətlə edirdilər. "Əminik ki, yalnız biz ən doğru yolu tutmuşuq" deyən imajinistlər bir az da irəli gedərək özlərindən əvvəl yaranmış ədəbiyyatı "zibil" adlandırırlar: "Əgər biz köhnəliyi dağıtmaga çağırış etmirsə, bu ona görədir ki, bizim zibil yığışdırmağa vaxtimız yoxdur, bununla qəbir qazanlar - futurizmin çapqalları məşğul olsunlar." Göründüyü kimi, qalmaqal yaratmaq, söz-söhbətə səbəb olaraq yadda qalmaq üçün imajinistlər ən pis ifadələrə əl atırdılar. Lakin belə zəmin üzərində yaranan cərəyanın ömrü uzun sürə bilməzdı, ona görə də 1925-ci ildə imajinistlərdən ibarət bu kiçik qrup faktiki olaraq dağıldı.

Bədii mətnədə təzahür forması olaraq vulqar ifadələr, cəmiyyət tərəfində toxunulmazlıq qazanmış dəyərlərin və insanların "maskasının cirilması", detektiv elementləri, sadizm, mozaxizm, qəddarlıq və despotluğun detallı təsviri, erotik, pornoqrafiya və s. bu kimi elementlər oxucunu çağdırmağa, təəccübəldirməyə xidmət edir. Sadalanınlardan sonuncu ikisi daha çox diqqətləri cəlb edir və müzakirələrə səbəb olur.

Aldığımız təhsil, gördüyüümüz mühafizəkar tərbiyə, mental dəyərlərin dominantlığı, ictimai qınağın ifrat həddə çatdığını cəmiyyət bizim ədəbiyyatı ədəbi kriteriyalarla ölçmək şansımızı azaldır. Həqiqətən, çox vaxt oxucu üçün ədəbiyyat bədii mətn olaraq, əslində, heç bir əhəmiyyət daşımir və biz yanlış olaraq, bədii ədəbiyyatın üzərinə maarifləndirici, tərbiyəvi və başqa bu kimi tələblər qoyur, onun öyrədici funksiyasını qabardırıq. Və etiraf edək ki, ədəbiyyata quru moralizm prinsipləri ilə yanaşanda onun məhz bədii mətn olduğu, sanki unudulur, analitik təhlildə yanlışlara yol verilir.

Müəllifin mətnində nə dərəcədə azad olmasına gelincə, mənçə, mətn bədililik çərçivələrini aşmadıqca, epataj məqsəd deyil,

# estetik taxribat üsulu



Mətanət VAHİD

vasitə rolunu oynadıqca müəllif oğor buna ehtiyac duyursa, yazıda sorbstlikdən istədiyi qədər yararlana bilər. Yalnız epataj yaratmaq naməni deyil, osaslandırılmış şəkildə istifadə olunan tabular asərin əsl dövərini azaltır. Belə olmasayı, Fransua Rablenin nağılvəri "Qarqantuva və Pantaquerel" romanı bütün dövrlerin ən mükəmməl əsərlərindən biri hesab olunmazdı. Bu romandan bəhə edərən Volter F.Rablenin nəşrində "sürtliq" və "çirkinlik" olduğunu qeyd edir. Labryuer onu "biədəblər üçün təsəlli" adlandırdı. Abbatlar bu əseri biədəb leksikadan temizleməye çalışılar da, romanın dili ilkin variantında qorunaraq müasir dövərə golib çatdı və haqqında "Fransua Rable yaradıcılığı və Orta əsərlər və renessans dövründə xalq mədəniyyəti" adlı araşdırma yazarı M.Baxtin bu romanı tədqiq və təhlil edərkən özünü də yazi diline ciddi məhdudiyyət qoymadı. Beleliklə, Baxtin biədəb metndən bəhəs edərən əsərdəki biədəb hesab olunan məqamlar haqqında rahatca yaza bilən ilk və bəlkə də, yeganə araşdırmaçı oldu. Tedqiqatçı tabulaşmış leksikanın xalq ədəbiyyatında istifadəsinə normal hesab edir və qeyd edirdi ki, biz unudur ki, xalqın şəfahi mədəniyyətinə ümumi mədəniyyətin bir hissəsidir və biədəb sözlərin bəhə ədəbiyyatda istifadəsi onun canlılığını təmin edir.

Epataji mədəniyyət kontekstində hadisəyə çevirmənin dünya ədəbiyyatında çoxəsrli tarixi var. Belə hesab olunur ki, epataj incəsənətdə bir istiqaməti kimi modernizm dövründə formalaşıb. Lakin onun tərkib hissələrindən olan erotik əsərlərin ilk beiyi Qədim Yunanıstandır. Avropa mədəniyyətində Antik dövrde məydana çıxan epataj ilkin mərbələdə fərdi davranışın akti kimi mövcud idi. Həla sevgi romanlarının yazılımadığı Qədim Yunanıstanda satır, əsər, hətta yuxuyozma kitablarında bəhə, nisboten yüngül formada təzahür edən erotikə meyilləri Qədim Romada ərəseye gələn əsərlərdə daha konkret və vulqar şəkilde meydana çıxırdı.

Homereqəderki ədəbiyyatda Pamfin Erota həst etdiyi himnlərdə, o cümlədən, Hesiodun "Heraklin qalxanı" poemasında erotikə elementləri mövcuddur. Qədim yunan lirikasında erotik şeirlərin predmeti, əsəsən, qadınlar deyil, yeniyetmə və gənc oğlanlar olmuşdur. Yeri gölmüşən, XX əsrdə eynicinsilərin sevgisi mövzusunda yazmaq ənənəsi yenidən davam etdirildi. M.Prustun "İtirilmiş vaxtın axşarlarında" silsilə romanları ilə əsası qoyulan bu tendensiyanın davamını V.Yurkunun "Leçəklər" adlı həkayələr toplusu, S.Uotserin "Məxəmər ayaqları" novelləsi, L.Zinov'yeva-Hannibalın "33 eybəcər" povesti, Anna Marin "Çarmixa çökülmüş qadınlar" romanı və s. bu kimi coxsayılı əsərlərdə izləmək mümkündür.

Qadın və kişi arasındakı sevgiya ilk dəfə şeirlər həst edən müəllif iso eramızdan əvvəl VII əsrə yaşamış Mimnerm Kolofonskidir. Arxilox Paroski, Mitilenli Al-

xeyin şeirlərində də erotik meyillər müşahidə olunmaqdır. Nəsrədə isə Ferekid Sirosskinin, Timeyin mətnlərində erotik elementlərin olması ilə yanaşı, bütün həkayələrində gen-bol bəhə süjetlərə rast gəlinən Miletin de adını mütləq qeyd etmək lazımdır. Hətta o, erotik mətnləri idli o dörcədə moşhur idi ki, yunan Bokacəsə hesab olunan Aristid özünün 6 kitabdan ibarət olan erotik novellələr toplusunu "Milet həkayələri" adlandırmışdır. Homerin "İlliada" və "Odisseya" sənədində, himnlərindəki bu elementlər yanaşı, Herodotun tarixi mətnlərində də erotik novellələr mövcuddur. Bu nümunələrin sayını bir xeyli artırmaq mümkündür. Sadece, onu qeyd etmək kifayət edərək, bütün bu mətnlərin mövcudluğunu hələ çox qədim dövrlerdə etlin mədəniyyətinin Erot kultunu moniməsiyini və ədəbiyyatda istifadə etdiyini təsdiq edir.

Bədii mətndə erotik təsvir qadın və kişi başlangıcı arasında harmoniyani en zərif şəkildə təsvir edirəsə, bioloji əsaslar üzərində qurulan pornoqrafiya, eksine, instinctlərin püskürməsini sözlə çevirir. Erotikə dəhaç çox oxucunun yaradıcı qabiliyyətinə hesablanıb, yəni az-çox düşüncəsi, taxayyülü yəten oxucu müəllifin demədiklərini duymaq iqtidarındadır. Burada söyleməyənə, təsvir olunmaya vurğu dəha güclüdür.

Dünyaca məşhur ədəbi tənqidçi Syuzan Zontaq yazır ki, erotikə istanilen ekstaz növü kimi, düşünlümüş, qurulmuş, medeni bir nəsəndir və heç bir bayılmaya səbəb olmur. O, həmçinin bəhə bir paradoskal fikir yürüdür ki, yaxşı pornoroman oxucuda yalnız intim münasibətlər haqqında fikirlər oyatdır, bəlkə də, dəha çox oxuduğu digər romanlar, en maraqlı isə odur ki, bu romanlara parodiylər haqqında düşündür.

Azərbaycan ədəbiyyatında ilk erotik meyillərə ibtidai formada da olsa, şəfahi xalq ədəbiyyatında rast gəlmək mümkünür. Bəzə xalq mahnıları, bayatular, atalar sözleri, lətifələr, nağıl və dastanlarımızda epataji söz və ifadələrə rast gəlmək mümkündür. Sonralar bu onona klassik ədəbiyyatımızda da davam etdirilmişdir.

Demək olmaz ki, günümüzün erotik ədəbiyyat nümunələri möhvərdir. Qədim yunan lirikasında erotik şeirlərin predmeti, əsəsən, qadınlar deyil, yeniyetmə və gənc oğlanlar olmuşdur. Yeri gölmüşən, XX əsrdə eynicinsilərin sevgisi mövzusunda yazmaq ənənəsi yenidən davam etdirildi. M.Prustun "İtirilmiş vaxtın axşarlarında" silsilə romanları ilə əsası qoyulan bu tendensiyanın davamını V.Yurkunun "Leçəklər" adlı həkayələr toplusu, S.Uotserin "Məxəmər ayaqları" novelləsi, L.Zinov'yeva-Hannibalın "33 eybəcər" povesti, Anna Marin "Çarmixa çökülmüş qadınlar" romanı və s. bu kimi coxsayılı əsərlərdə izləmək mümkündür.

Demək olmaz ki, günümüzün erotik ədəbiyyat nümunələri möhvərdir. Qədim yunan lirikasında erotik şeirlərin predmeti, əsəsən, qadınlar deyil, yeniyetmə və gənc oğlanlar olmuşdur. Yeri gölmüşən, XX əsrdə eynicinsilərin sevgisi mövzusunda yazmaq ənənəsi yenidən davam etdirildi. M.Prustun "İtirilmiş vaxtın axşarlarında" silsilə romanları ilə əsası qoyulan bu tendensiyanın davamını V.Yurkunun "Leçəklər" adlı həkayələr toplusu, S.Uotserin "Məxəmər ayaqları" novelləsi, L.Zinov'yeva-Hannibalın "33 eybəcər" povesti, Anna Marin "Çarmixa çökülmüş qadınlar" romanı və s. bu kimi coxsayılı əsərlərdə izləmək mümkündür.

kimi dəyərləndirilərək iddialar aradan qaldırılmışdır.

Qeyd edək ki, dünya klassikasının şe gevrləri hesab olunan erotik əsər nümunələrindən fərqli olaraq, zaman keçidkə ədəbiyyatda Apuleyn "Qızıl uzunqlaş", C.Bokacəconun "Dekameron" kimi erotik əsərlərin yerini sonrakı əsərlərdə Markiz de Sadın "Jülyetta", "Jüstün", C.Kazanova-nın "Mənim həyat tarixəm", C.Ulmotun "Sodom və pozğunluğun mahiyyəti", L.Venieronun "Şiltəq fəhişə" və s. kimi pornoqrafiya əsərlər almağa başladı. Hətta bu elo bir həddə çatdı ki, artıq XIX əsrdən etibarən həm erotik, həm de pornoqrafiya əsərlərə mahiyyətce fərqli qoyulmadan hər ikisi qanuna qadağan edildi. Təbii ki, oxunmasına nə qədər qadağalar olursa-olsun, müəlliflər buna ehəmiyyət vermədən istidiki məzmunda yazaqda davam etdilər. Senzurunun aradan qaldırıldığı müasir dövrde epataji əsərlərin neşrinə heç bir qadağan qoyulur. Lakin sovet dövrünün tabulara qısa ədəbiyyatın məzmunundan məhrum edəbiyyatı ilə təriyelenmiş mühafizəkar oxucusu üçün bu gün də bu ədəbiyyatı qəbul etmək asan deyil.

Əgər bədii mətndeki erotik meyillər ədəbiyyat və dil faktı kimi meydana çıxar ve oxucu tərefindən mehz bu şəkilde qəvrənlərsə, o zaman əsərdəki açıq-saçılıq "terbiyəsizlik" kimi deyərləndirilməz. Fransız ədəbiyyatında erotik ədəbiyyat yaradıcılarının en yaddaşqalın Markiz de Sadın əsərlərindəki bu cəhəti Rolan Bart məhz dil hadisəsi kimi deyərləndirir və qeyd edirdi ki, bu təsvirlərə bütün həkimiyyət sözə məxsusdur. M. de Sad isə yaratdığı sonat haqqında belə deyirdi: "Beli, etiraf edirəm ki, mən pozğunam: bu sahədə neyi təsvir etmək mümkün idisə, mətnlərimdə canlandırmışam. Amma təsvir etdiyim heç də her şeyi öz həyatına təbiq etməmişəm və etmərəm". Bu baxımdan erotik əsərin ədəbiyyat faktı kimi qəbul edilə biləməsi mətinin nə dərəcədə bediləşməsindən asıldır.

Qeyd edək ki, əksər müəlliflər bədii mətnlərde tabuların əvəzinə, evfemizmlərden istifadəyə üstünlük verirlər. Baxmayaraq ki, bu ifadələrin istifadəsi zamanı da mətnlərin çıxan monaya görə, səhəbən nədən getdiyi tamamilə məlum olur, amma hər halda, bəs sözər bir o qədər vulqar təsvir başlışılır. Lakin zaman keçidkə comiyət tərefindən çox işlənən və itkin monasından uzaqlaşan evfemizmlər de tabulara çevrile bilir.

Əgər D.Lourens'in "Ledi Çatterleyin sevgilisi", C.Coyson "Uliç", V.Nabokovun "Loita" kimi əsərlərinin naşri və oxunması evvələr az qala bütün dünyada qadağan olunmuşdu, hazırda burlar demək olar ki, hamının sevə-sevə oxuduğu romanlardandır. Yaradıcılığında da şoxsi həyatında olduğu kimi, bütün manevi deyərləri, qaydaları və dini inqiləmədən Markiz De Sad, əsərlərində qoddarlıq, kəfənlilik, şərin həkimiyyəti və erotikən üstünlük təşkil etdiy-

Jorj Batay kimi müəlliflərin romanları yarıldığını dövrə cəmiyyətin, o cümlədən, killənin qinağına və təqibinə məruz qalrıda, bu gün onların yaradığı əsərlər dönya ədəbiyyatının inciləri hesab olunmaqdadır.

Rus ədəbiyyatında en epatajlı müəlliflərden həsab olunan V.Sorokin en çox oxunan yazarlardan biridir. Bununla belə, dövrə ədəbiyyatında özənməxsus yeri olan yazıcının əsərlərini öz ölkəsində bir şoxla rı səzənək sayqlamalardan başqa bir şey hesab etmir. Sorokin mətnlərində şəhər və açıq-saçılıq təsvirlərin meydana çıxmaması izah edərən deyir ki, bütün qəddar insintiklərə mətndə üzə çıxməq azadlığı vermek lazımdır; ədəbiyyatda dehşətlər artıraq real həyatda onlar azalır. Təbii ki, rusiyalı müəllifin sözlərini mütləq qaya ki mi qəbul etmək olmaz: bu, "mətnləri bilən hər şey ədəbiyyat hesab olunmaq laiyiqdir" deyən yazarın bədii metnə fərdi yanaşmasıdır. Halbuki dünya ədəbiyyatında yazdığı kimi yaşayan müəlliflər de az olmayıb.

Yazdırıq qırxdan çox əsərində qəddarlıq və şiddetli detallı təsvir edən yapon yazarı Yukio Misima etiraf edirdi ki, içində oyanan "qatıl olmaq" isteyini böyük bildirir. Lakin kimise öldürüb ölüm hökmü almış istəmədi üçün bu isteklərini mətnlərdə həyata keçirdiyini yazırı. Bununla belə, yazdırıq əsərlər müəllife bu hissələrdən tamamilə uzaq qalmış imkani verməmişdi. "Vəstən-pərvərlik" əsərində ərtə arادın xaraktri etmesini detallı şəkilde təsvir edən müəllif 45 yaşında əsərdəki təsviri uyğun şəkilde özünü de öldürmüdü. Yeni bədii metni reallıqdan qaçmaq və ya ona dəbə de yaxın olmaq aktı kimi dəyərləndirmək möqəmə hər yazarın fərdi düşüncəsi, həsiyyət ilə bağlı bir məsəlidir.

Mətin bədii keyfiyyətlerinin həsat seviyyədə olması heç də her oxucu üçün məsələdir, kütlə düşüncəsinə hesablanmış epatajlı əsərlər isə bu və ya digər dərəcədə öz oxucusunu mütləq tapır. Bədii metnən ne istediyini bilməyen kütləvi oxucu üçün əsərin bu mözəmə malik olması onun oxunması üçün əsas səbəbdür. Dünyaın en meşhur yazarları belə (istisnalar azdır), publisistin diqqətini qazanmaq üçün bu, meqsədönlü xarakter daşıdır, sadəcə olaraq, onun yazı manerasından, bədii metne münasibətdən irəli gələn akt kimi meydana çıxır.